

# LİKVIDLİK RİSKİNİN İDARƏ EDİLMƏSİ METODLARI

Bankın likvidliyin idarə edilməsi sahəsində apardığı siyasət aktivlərin daha səmərəli istifadə edilməsi və mümkün ödəniş risklərinin azaldılması məqsədilə likvid aktivlərin zəruri səviyyəsinin təmin edilməsinə və eyni zamanda Bankın gəlirliyinin optimallaşdırılmasına yönəldilmişdir. Likvidlik riski valyuta, kredit, faiz dərəcələri riskləri və kapital adekvatlığı ilə sıx bağlıdır. Likvidlik risklərinin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- Bankın likvid aktivlərə olan tələbatının təmin olunması və cari likvidlik əmsalının optimal səviyyəsinin saxlanması;
- Likvid aktivlərin strukturunun optimallaşdırılması və risk dərəcələrinin müəyyən olunmuş səviyyəsinin saxlanması şərti ilə gəlirliyin artırılması;
- Bank rəhbərliyinin likvidlik dərəcəsində baş vermiş dəyişikliklər haqqında operativ məlumatlandırılması.

Likvidlik risklərinin hesablanması "Azərbaycan manatı", "ABŞ dolları", "Avro" üzrə həyata keçirilir. Likvidlik təhlili hər bir valyuta üzrə ayrılıqda və bütün valyutalar üzrə birgə eyni üsulla aparılır. Gələcəkdə hansısa digər xarici valyuta ilə əməliyyatların həcmi artdıqda, bu valyuta üzrə risklər yenidən hesablanmalıdır.

Likvidlik riskinin idarə edilməsi ilə bağlı aşağıdakı göstəricilərin yerinə yetirilməsinə nəzarət edilir:

- Azərbaycan Respublikası Mərkəzi Bankının likvidlik normativləri;
- Beynəlxalq maliyyə qurumları və digər təşkilatlarla bağlanmış müqavilələrə əsasən Bankın üzərinə götürdüyü likvidlik normativləri;
- Bankın gündəlik balans və balansdankənar maddələri üzrə Risklərin İdarə edilməsi Komitəsi tərəfindən qəbul olunmuş münasibətlərə nəzarət.